

Epocon PC 200 Y/K - modifikasiyalı polikarboksilat əsası, yüksək dərəcədə su azaldıcı xüsusiyyəti ilə aşağı su/segment nisbətini təmin edən, hiper axışqanlaşdırıcı, betonun erkən və son müqavimətini artırıran, yeni nəsil beton qatlısıdır.
EN 934-2 standarı cədvəl 3.1, 3.2, 11.1 və 11.2-ə uyğundur.
AZS 221-2006

İstifadə sahələri:

- Erkən və son müqaviməti yüksək tələb olunan betonlarda
- Prefabrik və precast betonlarda
- Aşağı su/segment nisbəti, yüksək müqavimət və uzun işlənə bilmə müddəti istənən betonlarda
- Yerləşdirmə çətinlikləri olan six təchizatlı betonlarda
- Six, su keçirimsiz və düzgün səth istənilən betonlarda
- Özü yerləşən betonlarda
- Erkən qəlibdən çıxarılmıq istənən betonlarda.

Üstünlükleri:

- Fərqli segment növlərinə uyğundur.
- Betonun erkən və son müqavimətini artırır.
- Betonun axıcılığını uzun müddət qoruyaraq işlənə bilinməsini artırır, vibrasiyazız rahat yerləşmə xüsusiyyəti qazandırır.
- Yüksək nisbətdə su azaltma xüsusiyyəti sayəsində six, keçirimsiz və yüksək müqavimətdə beton istehsalını təmin edir.
- Aşağı su/segment nisbəti ilə ayrışma və qusma riski az olan, reoplastik beton əldə edilməsini təmin edir.
- İşçiliyi azaldır, qənaətliliyi təmin edir.
- Hamar səthlər əldə edilməsini təmin edir.
- Betonun donma və istiliyə qarşı müqavimətini artırır.
- Tərkibində xlor yoxdur, dəmir təchizatına zərər verməz.

Materialın tərkibi	Modifikasiyalı polikarboksilat əsası
Rəngi	Açıq qəhvə, tünd sarı
Sixlığı (ISO 758)	1,05 - 1,10 kq/litr
Xlor tərkibi % (EN 480-10)	< 0,1
Alkali tərkibi % (EN 480-12)	< 5,0

Yuxarıdakı göstəricilər +20°C-də və 50% nisbi rütubət üçün verilmişdir.